



Dilara Adilgil

AMEA Nizami Gəncəvi adına  
Ədəbiyyat İstəti

İşlədiyim şöbə qarabağlılar-  
dan ibarətdir. Acılı-sırınlı, se-  
vincili-kədərləri xatirələri ilə yaşı-  
ib gedirlər. Keçmişində şirini,  
doğmaları, sonrasında həsrəti,  
bu günündə yeni ümidi ilə.  
Rasta uşaq olanda çıxıb Qubad-  
lıdan. Amma sözü-söhbəti də  
əla Qubadlıdır. Gözleri yol çək-  
çəkə "Yazı düzü"ni mənənə təsvir  
edir... Yarıq kimi dalğalanan  
qıpçırmızı lala dənizini sanki  
görürəm. Dəlicasına çıçıklayan  
lalələrin altındaki mina "yataqla-  
rımlı" da... Qırmızı və qara. Frede-  
rik Stendalın eseri deyil... Xeyir  
və şərin dueti. Sonuncu dəfə  
1987-ci ildə öz maşınları ilə İr-  
vandan keçib Kislovodska get-  
məklərini xatırlayı. Qayıdanda  
görübər ki, arası qarışib. Danışır  
ki, evimiz rayonda "kastinsa"  
(qostinisa) adı ilə tanınırdı. 3  
mərtəballı id, işğaldə da son gü-  
ne qədər dağıtmamışdır, çaxır  
fabriki kimi işlədirmişdir, tərk  
edəndə yandırıblar. Hətta, bi-  
rinci mərtəbədəki iri soyuducu-  
muz da durur, sırıq-salqaq güne  
qalsa da.

- Hayətlimizdə marala qədər var-  
ımız idi. Rayonda bir ovçu vardi,  
adına "Quş Əhməd" deyirdilər.  
Heyətində heyvanxana düzəltmiş-  
di, əsas da vəhşi və qırmızı kitaba  
düşən heyvanlardan. Heyvanları  
tətərimiz qəfaslarında, kök, tox, ba-  
xımlı saxlaşdırı üçün uşaqlı valideyn-  
lər buradan asılık olmurdı. Kiçik qar-  
daşımı el çəkmədiyindən Quş Əh-  
məd balaca bir ceyranı ona bağışla-  
mışdı. Bu bala ceyran da bizimle bir  
böyümeye başladı və yekəndikcə də,  
qulaqlarını evin, hasarın divarlarında  
qanı çıxana qədər sürdüdü, uşaq diş  
çığaranda alına keçəni damağına  
sürən kimi... Demə, ceyran yox, ma-  
ralı imiş. Multfilmlərdə gör qabağın-  
da heyvanları boyuyən, meyvələr yə-  
tişən, güllər açan kimi, bizim körpe  
ceyran da qısa zamanda gözəl buy-  
nuzlu marala çevrildi...

Söhbətin axırını eşitməyə tələ-  
diyimden bəsizliklər soruşuram:

- Sonra nə oldu, Rasta?
- Sonra... ermanılar gəldi. Özümüz  
neca qıçıq bilmədi, amma atam il-  
onu yerləşdirdi, maşına qoyub apardı,  
"sənəse azad ol" deyib meşəye  
buraxdı.

Başa qəçinlərdən da eşitmış-  
dim, evləri qoyub çıxanda ilk il  
açıb buraxılmışlar. Körpe usağı  
gözünün içine baxa-baxa ödürüdən,  
sahibinə vəfali heyvana acıyar?

"Qubadlı azad olandan sonra bize  
heyətləndirdi, torpaq getirdilər.  
Açında ağıldıq... Həmin o soxul-  
anlı torpaq idi. Anam deyərdi ki, so-  
xulcanlı torpaq münbit olur. Aparib  
qəbrinə üstüne tökdüm, "ana, bax,  
sənəcən qədviyyin Qubadlı torpağı

gətirmişəm", - dedim. Torpaq dəyiş-  
məmişdi. Sərvəti yağımalansa da...

Polid bu yerlərin arxası, velas döv-  
leti idi. Mütəxəssisler işğalsonrası  
real veziyəti qiymətləndirək he-  
sablamış, bu nəticəyə gelinmişdir ki,  
300 illik qız ağacları, iberiya ağa-  
çayı, saqqızıqac, söyüdypaqq ar-

sümüklerimi ora aparib atamın yanın-  
da basdırırsınız" vəsiyyətini etmişdi.  
Leletpər yüksəkliyi uğrunda gəden  
döyüşdə Mais Bərxudarov tankın  
üstündə onde gedərək, ordunu da ar-  
xasında aparmışdı. General-major  
rütbəsi də ona elə göstərdiyi bu qə-  
rəmənlığa görə verilmişdir.

şəhərin övzəli tamamən dəyişilir".  
Əbdürəhim bəy... Havalər soyu-  
mağa, "göylər payızla nəfəs al-  
mağa" başlıdı... Püşkin... İndi her  
şeyi havanın üstüne atmaq, ağır  
halsizliq, yüngül eżginiyi "hava-  
dandır" donu geyindirmek bir adat  
olub. O da bu ədalətsizliyi etirazi-

cümlesiñə antonim ne yazım?

- Evin tikişini!
  - Bəs, "Allah qorusun?"
  - Duruxdum. Yene de, "lenət şeyta-  
na" deyib cavab verdim:
  - Allah öldürsün...
  - Ay esli, "bədbəxt olasan?"
- Bu hal güləmli olmaqdən çıxır-

# KeyQubad, Bərgüşəd mahalı və bugünkü Qubadlısı



muş, kiparis, qırmızı polid ve eldar  
şamlarından ibarət hektarlarla yaşıl  
massiv, münbit torpaq qatı ermanılar  
terəfindən məhv edilmişdir. Hərəsi-  
nin yaşı 1600 il hesablanması 3 əded  
Şərqi çınar torpağın Qubadlıda ucalt-  
dıgi tabiatı abidası idi. Görəmmişlər  
vəhbi barbar kimi meşələrin canına  
daşınmış, daşınanı daşmış, apara  
bilmədiklərini qırıb yandırmışdır.

Qubadlı azad ediləndən sonra  
deyirdilər ki, rayonda yiyəsiz donuz  
ve erməni meyidi alından gəzmək  
olur. Nə düşündürűcü paralel...  
Qubadlı hara, donuz hara? At izi it  
izine qarışb. Gizli hikmatı görme-  
mək mümkün deyil, har kas özüne  
oxşayana can, yanında onu gör-  
mək istəyər. İşğaldan qabaq har ağı-  
acın başı hacileyşk yuvası imiş. İndi  
həmin ağacların altında, çırka-

ni öz hadisəli ile bildirir. Amma  
en azından unudur ki, hava dəy-  
işməsəydi, on nefərdən doqquzu  
söhbətə nadən və nece başlayaca-  
ğagini bilməzdə. Hava durumu haq-  
qında dünən bütün yaradıcı  
adamları öz sözünü deyib. Şeirde,  
nəsrde, müsicidə, kinemotografiy-  
ada, akvareldə... Həmişə de bu  
məvzunun romantik çaları olub,  
qəlbimizi işladıb. "Santyaqoda  
yağışlar yağır", "Yağış bütün izləri  
silir", "Bakıda küləklər esir", "Ny-  
Yorkda payız", "Şirin nobayr",  
"Payız haqqında efsane", "Sinop-  
tik"... "Bir axşam təksidən düşüb  
payız...", "Göz yaşları içinde pay-  
ız dui kimi..." və dəha nələr, nələr.  
Yaradıcı insanlar çok zaman ro-  
mantik oldular üçün bu sıranı  
sosuza qədər uzatmaq olar. Hər  
qəlb bir cür meteoressasdır. Kimi-  
nin qəlbində həmişə şimaldır, ki-  
mininkinde Şimal buzlu okean. Ki-  
mə isə güneşi tərəf daha çox  
düşüb...

27 ildən sonra Qarabağın hava

## (Uşaqlıqlarını Qarabağda qoyub gələnlərin xatirələrində...)

Əslində dayışmeyən bir torpaq qal-  
mışdı, bir de çaylar... Düşmən yeddi-  
başı ejdahə kimi çayın qabağını ke-  
sib suyu geri vururdu. Onlarda azad  
oldular, suları duruldu.

"Su heyatdır. Hər axan suyun bir  
hədəfi vardır, o, heyati paylaşmaq  
üzün bir yerlərə daşır..." Gələnlər  
daşınış kimi, yənə də Bərgüşədin suyu is-  
ti, Həken burz kimidir. Adların gözəl-  
liyinə bax... Eşidənde de ele bil çay  
kimi axır, qulaqı layla çalır. Laçınlılar  
deyr ki, biz Qubadlı demirdik, "çay"  
deyirdik. "Çaya getdik, çaydan gal-  
dı..." Rayonda çay çox olduğu  
üçün. Ağalar, Daşlı dərə, Taxtakörpü  
çayları Qubadlı təbətinin yarasığıdır.

Lakin bu torpağın en böyük ser-  
vəti onun istəddili, vətənpərvər insanları-  
dır. Xalq yazıçısı Süleyman Rəhimov  
ve Celal Bərgüşəd, Xalq şairleri  
Qasim Qasimzadə və Ramiz Rövşən,  
xanəndə Ağabala Abdullayev Qubad-  
lının adını ele onu onig işləvdilər - xalq  
qəhrəmanı Cəqçəq Nəbi, general-major  
Mais Bərxudarov qədər yüksəkliyi  
qaldırmış, tanıtmışlar. Şair Eldar Baxış  
son nəfəsində "Qubadlı alımda

## Gecələr qrad atıldılar, qızara-qı- zara gəldi, səsi də vahiməli id, eşidəndə yerə yatırdıq.

bin, ifrazatın içinde yaradının  
"xoşuna gəlməyen beyvan"lar eş-  
lənarı.

Necə de utamırlar. Nə olar  
düşən olanda? Axi indi görürük  
necə yaşıdcılarını, eyiblərini, mur-  
darlıqları... Bu qədər xarici jurna-  
list, nümayəndə heyeti gəlir Qar-  
abağ'a. 10-u "görməsə" də, biri  
görür aksi, çəkir, göstərir. Həc olma-  
sa onlardan da olsa, utanırı? Axi  
insan həmişə pisini gizləder. Özü  
də düşündən. Bəli, bu da sualıma  
özümün cavabım. İnsan deyillər!  
Olmayıacaqlar da! İnsanlıq hara,  
erməni hara? Həre özüne yaraşanı  
edir. Bir yaxşı tanışım var, ari atıb,  
başqa qadının yanına gedib. Olur...  
Mövzu da o deyil. Siz göresiz, hə-  
min qadın keçmiş eri üçün ne box-  
ça yırıd... Bey boğası. Bütün pal-  
tarları yudu, titüldü, tikdi, qat-  
mayanı aldı. "Allah vurmusdu onu"  
deyənlərə qısqac: "Mənim adı-  
dır", - dedi.

Bir az lirikanın yeri var... Bele bir  
yarıgerçək var ki, proza içindeki po-  
eziyin hesabına indiye qədər ya-  
şayır. "Ele ki, payız geldi və şəhər  
təzədən çadırşəbini başına çekdi,

məlumatı yeniden  
gündəmə gəldi. Şair Şücaət  
ölümündən qabaq yazmışdı:

Yavaş-yavaş unudulur Kalbecer  
Bezi üreklerde odu qalıbdi  
Hava bürosunun məlumatında  
Səkkizcə hərlik adı qalıbdi...

Əlimizi yelleyib, başımızı bulayıb,  
kövrələk "kimin üçün" deməyib  
("əslə" dediyimiz ne varsa qapının  
ardımdaşmış mağəsə"), bütün var-  
lığımızla mühərbiyə gedən eraziləri-  
mizdəki meteo dəyişiklikləri həyec-  
anlı izləmeye başladıq.

Payız, səndən bir ricam var:  
Çox telesmə, qoy geciksin boranlı  
qar...

Vetenimin yad əllənde hələ esir  
topaqları  
Döyüşlərde eşgəri var...

(Güneyden olan Yusif Savalanın  
nəmesindən)

Ən çox da daxili hava proqnozuna  
Şuşadan başlamalən lezzət edirdi...

Tələfən zəngi məni Qarabağın ha-  
vasından ayırdı. Nezrin idi, ortancı  
nəvəm... Rus məktəbində 9-cu sinif-  
de oxuyur. Azerbaycan dilindən tap-  
şırıq hell edirdi, kömek isteyirdi, özü  
gülə-gülə:

- Nənə, privet, "evin yixılsın"

di... Yaxşı ki, "Allah başına daş  
salsın"ı sorusmur tapşırıq... Bu fi-  
kirlerle və küçədən səs etdiyim-  
pəncərəye yaxınlaşdım. Külek  
yağışı qabağına qatıb qovurdu. Bir  
anlıq baxdıım hissəyə qaranlıq  
çöküd. Quslar qatarla isti ölkələrə  
köçürdülər. Belə de, birinci dəfə  
idə bunu canlı gördürüm. Uşaq vax-  
tı payızın təsvirinə köçəri quşları  
çəkməkən başlayırdım. İki qoşsu  
birleşdirib bir-birinin ardınca  
düzür, uğub gedən dəstəni öz al-  
mimdə belə təsəvvür edirdim. İbtid-  
iən sinif kitablarımızda da uzaqla-  
şan durnaların üçbucaklı qatarı  
payız mənzərəsinin parçası kimi  
yadında qalıb. Əsl hava icmizdə  
olandır... Cəbhədikəri fikirles-  
dim. Əfqanistanda vuruşmuş bir  
əsgərin sözlerini xatırladım: "Qış-  
da çayda çimmişəm". Burnuma  
barit qoxusu geldi... Döyüş zona-  
sından uzaq, lakin döyüñin tam or-  
tastända olan, ermanıların ikinci  
"Stalinqarda çevirmək" istədiyi  
Tərtəri, Gəncədəki, Mingəçevidəki  
mülliət əhalini düşündüm. Hələ qə-  
dim Arranın anası, paytaxtı Bərdə...  
Menbələrdə "Qafqaz Albniyasının  
qalıb" adlandıran, hər daşın üzə-  
rində asrların tozu olan Bərdə.  
Mühərbiyən başlanmasından 1 ay  
sonra - oktyabrın 28-də ail yerdən-  
göydən üzülen düşmən Bərdə içə-  
risində 144 bombacı olan "Smersh"  
tipli 2 edəd ballistik raket atıb, nə-  
ticədə 27 nəfər dinc sakin şəhid ol-  
muş, 70 nəfər yaralanmışdı.  
Düşündüm deyəndə ki, ele işimiz,  
elimizdən qalən onları düşünmək,  
nəfəs çəkmedən də etmək idi. O  
mülliət əhalini ki, atışma kesəndə na-  
rahət olur: "Birdən mühərbiyə daya-  
nar a? İşimiz yanmışqalar. Onşuz  
da təzyiqlər oxdur. Heç qəleb-  
ye bə qədər yaxın olmamışq..."  
Bu görünməmiş hadise, həyat-mə-  
mat məsəlesi idi. İnsanlar şəxsi ma-  
raqşlarını ümmümilli maraqların içə-  
risində eridib qeleb, intiqam teşəf-  
sində mührəbənin sona qədər davam  
etməsini isteyirdilər. Dünyanın heç  
bir xarabasında arxada bu qədər itki  
olur. Bilmirdik on cəbhədə şəhid  
olmuş əsgəri ağlayaq, yoxsa onun  
evde beşikde uyuyan balasını.  
Dünya da rəsmisi-sirası qatışqı d-  
vanda oturub bize fokuslanmış ne-  
zerləri ilə bu dehşəti izleyirdi.  
Kaş ele dərdimiz dərslikdə  
qüsürələr olayıd... Qarabağda isə bu  
an leysan, dolu, gülə, mərmi, korona  
ve erməni virusu yağırdı. Qarabağda  
havarı əsgərlərimiz teyin edirdi.